

Müştərinin adı: _____

“AtaBank” ASC-nin _____ filialı tərəfindən aparılan əməliyyatlar üçün

FİZİKİ ŞƏXSLƏR ÜÇÜN ƏMƏLİYYATLAR ÜZRƏ TARİFLƏR

Cari hesabın açılması	PULSUZ
Müştərinin hesabından nağd vəsaitin verilməsi: ❖ Manatla ❖ Xarici valyuta ilə Filiallararası nağd pul köçürməsi: ❖ Manatla ❖ Xarici valyuta ilə <i>Qeyd: əgər pul vəsaiti hesaba nağd şəkildə mədaxil olunubsa cari il ərzində bank komissiyon haqqı tutmur. (Növbəti ilin birinci iş günü nağd qalıqlar sıfırlaşdırılır)</i>	0.8% min. 2 manat; 0.8% min. 2 ABŞ dolları ekv. 0.3% min. 2 manat 0.3% min. 2 ABŞ dolları ekv.
Ödəniş tapşırıqlarının icra edilməsi: ❖ Bank daxilində hesabı olan müştərilərin xeyrinə ❖ Digər banklarda hesabı olan müştərilərin xeyrinə (Manat) ❖ Digər banklarda hesabı olan müştərilərin xeyrinə (Xarici valyutada) ➤ ABŞ dolları və Rus rublu ➤ AVRO-da köçürmələr ➤ CHF və GBP-da köçürmələr ➤ digər SDV-da köçürmələr	PULSUZ 0.2% (min. 1 manat max. 100 manat) 0,3% (min 20 ABŞ dolları ekv. – max 400 ABŞ dolları ekv.) 0,3% (min 30 AVRO – max 400 AVRO) 0,4% (min 50 CHF/GBP, max 500 CHF/GBP) 0,4% (min 50 USD, max 500 USD ekv.)
Ödənişlər üzrə təhqiqatın aparılması Ödənişlərin şərtlərinin dəyişdirilməsi və ya imtina <i>Qeyd: göstərilən xidmətlərin icrası zamanı müxbir bank tərəfindən tutulan komissiyon haqqı müştərinin üzərinə düşür</i>	AZN Xarici valyuta 10 manat 50 ABŞ dolları ekv. 10 manat 30 ABŞ dolları ekv.
Əməliyyatlar üzrə sənədlərin və hesab üzrə çıxarışların dublikatlarının verilməsi. ❖ Son ay üçün ❖ Son il üçün ❖ Əvvəlki illər üçün	AZN 10 manat 30 manat 50 manat
Kredit müddətinin uzadılması	Razılaşmaya əsasən
Konvertasiya (bankın gündəlik nağdsız məzənnəsinə əsasən)	0.3%
Hesab üzrə arayışların verilməsi	AZN 10 manat
Əməliyyatlar üzrə sənədlərin və hesablar üzrə çıxarış dublikatların verilməsi: ❖ Son ay üçün ❖ Son il üçün ❖ Əvvəlki illər üçün	AZN 10 manat 30 manat 50 manat
Hesabdan çıxarışların verilməsi ❖ Son il üçün ❖ Əvvəlki illər üçün	AZN Pulsuz 10 manat
“SMS Banking” xidmətindən istifadə (illik abunə haqqı)	AZN 20 manat
Nağd vəsaitlərin inkassasiyası	Bakı şəhəri - (min 200 AZN, max razılaşmaya əsasən) Şəhərdən kənar - razılaşmaya əsasən
Depozit seyflərinin icarəyə verilməsi ❖ Kiçik depozit seyfi ❖ Orta depozit seyfi ❖ Böyük depozit seyfi ❖ Depozit seyfinin açarı itirildiyi halda ödənilən komissiya	Aylıq İllik 30 manat 300 manat 50 manat 500 manat 70 manat 700 manat 150 manat

Qeyd: digər əməliyyatlar üzrə komissiyon haqqları bankın ümumi tarif dərəcələrinə əsasən tutulacaq.

BANK
MÜŞTƏRİ